



Hüseyinqulu Sarabskinin Azərbaycan Mədəniyyətinin inkişafındaki müstəsna xidmələri dəyərləndirmək üçün onun keçdiyi mənali sənət yoluna qısa nəzər salmaq da kifayətdir...

Hüseyinqulu Sarabski

Azərbaycan professional musiqi teatrının banilərindən biri kimi

M

araqlıdır ki, o yalnız istedadlı aktyor tək deyil, həm də bacarıqlı rejissor, kamil pedaqoq, səriştəli teatr xadimi, Azərbaycan professional musiqili teatrının banilərindən biri kimi də fərqlənmmiş, geniş şöhrət qazanmışdır.

1926-cı ildə Azərbaycanın əməkdar artisti, 6 il sonra isə xalq artisti adlarına layiq görülmüşdür.

Adı əsrin yenileşən, dəyişən, müasirləşən sənət alimlərinin simvollarından birinə çevrilən, əsrin səsinə səs verən, tarixi yaradan sənət fədaisi Hüseyinqulu Sarabski əlbəttə ki, sehnəmizin əfsanəvi Məcnunu tək daha çox yadda qalmışdır...

O, sənətini musiqi incisi - "Leyli və

Məcnun" zirvəsindən başlamış, bütün ömrünü bu zirvenin məsuliyyətini, onun ucalığını dərk edərək yaşamış, sənəti nə, peşəsinə vurğunluğu ilə nəsillərə nümunə olmuşdur.

Hüseyinqulu Sarabski 1879-cu ildə Bakıda kasib bir ailədə dünyaya göz açmışdır. Əslində onun həyatı maraqlı bir filmin süjeti ola bilərdi: taleyi də, sənət yolu da daxilən bütöv, metin, qarşısına qoyduğu məqsədə gedən yolda hər cür maneeləri dəf edən, ən əsası isə sevdiyi işinə, peşəsinə vurğunluğunu ömrünün son anınamək saxlayan böyük bir aktyorun, şəxsiyyətin həyat tarixçəsidir. İlk sənət məhəbbətinə o, son nəfəsində də sadıq qalmışdır.

Uşaqlıqdan Hüseyinqulu Sarabski musiqiye böyük həvəsi və yaxşı səsi ilə seçilirdi. Özünün xatirələrində yazdığı

kimi "Məhərrəmlik vaxtında dini nəğmələr oxuyar, mərsiya deyər, minacat çəkər, eyni zamanda el şənliliklərində, toyda-bayramda muğamlara, mahnılara qulaq asar, öyrənərdi". 12 yaşlı Hüseynqulu ilk dəfə teatr tamaşasına baxıb: bu həvəskarların ifasında "Xan Sarabi" adı ilə qoymulmuş Mirzə Fətəli Axundovun "Sərgüzəşt-i vəziri-xani-Lənkəran" komediyası idi.

Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə taxəllüsü-Sarabski də bu güclü təəssüratın eks-sədasi oldu. Elə bu gündən teatr və musiqi onun arzu və xəyallarında qoşalaşdı. Azərbaycanda milli dramaturgiyanın əsasını qoymuş Mirzə Fətəli Axundovun əsəri Azərbaycanın ilk opera artistinin təleyinde rəmzi bir məna alaraq onu əbədiləşdirən ada təkan verdi.

Hüseynqulu Sarabski teatra çətin bir dönməde gəlmışdı. Teatri "şeytan əməli", aktyorluğunu isə "Kişiye yaraşmaz peşə" hesab edənların tənəsine, bəzən də hədə-qorxusuna sına gərərək öz arzuları və xəyallarına doğru inamla gedirdi.

Kiçik yaşılarından ağır zəhmət qatlaşan, ağır fiziki işlərdən də çəkinməyən-dəmirçi, daşyanan, fəhlə işləyən Hüseynqulu yeni əsrin səsini eşidirdi. O, oxumaq, təhsil almaq istəyi ilə özünü oda-közə vurur, qazandığını kitaba, dəftəre verirdi.

O, ziyanlı, müəllim, təhsili insanları özünə nümunə seçırdı, onlara bənzəmək istəyirdi. İlk dəfə gördüyü teatr tamaşası isə onun həyat seçimini birçə an içində dəqiqləşdirdi.

Səhnəyə o, ilk baxışdan və birdəfəlik vuruldu. Səhnə onun əbədi məhəbbətinə çevrildi. Bu məhəbbət qarşılıqlı oldu. Hüseynqulu Sarabskinin teatra gəlməsində, aktyorluq sənətini seçməsində, püxtələşməsində teatr xadimlərindən, tanınmış ziyanlılardan Nəriman Nərimanovun, Əbdürəhim bəy Haqverdiyevin, Rəhim bəy Məlikovun, həmkarları - Hüseyin Ərəblinskinin, Cahangir Zeynalovun və başqalarının böyük rolu olmuşdur.

İlk dəfə 1902-ci ildə N.Nərimanovun "Di-

lin balası" pyesində Rəsul rolunda çıxan Hüseynqulu sonralar teatr səhnəsində M.F.Axundovun, N.Vəzirovun, Ə.Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli rollar oynayır.

O, yalnız milli repertuarda deyil, Azərbaycan dilinə tərcümədə Şeksprin, Heynenin, Şillerin, Qoqolun əsərlərinde də çıxış edirdi. Məhz Henrix Heynenin "Əlmənsur" pyesində ərəb səyyahının rolunda çıkış edərkən oxuduğu təsiredici "Hicaz" muğamı onu Azərbaycan mədəniyyətinin yeni bir aləminə - musiqili teatra, operaya getirdi.

Məhz bu tamaşa zamanı Sarabski o zamanlar Azərbaycanın və Şərqi ilk operası olan "Leyli və Məcnun" üzerinde işləyən Üzeyir Hacıbəyovun diqqətini cəlb etdi. Bu, zirvəyə gedən yolu başlangıcı oldu.

Üzeyir Hacıbəyov məlahətli səsə malik, muğamlara bələd olan aktyor kimi də təbii və canlı Hüseynqulu Sarabskinin opera artisti kimi potensialını hiss edərək onu öz operasında baş rola - Məcnun roluna dəvət etdi. Bu rol Hüseynqulu Sarabskiyə sözün əsl mənasında ümumxalq mehbəbəti və ümumazərbaycan şöhrəti getirdi.

Bu rol belə də aktyorluq sənətinə hələ də "oyunbazlıq" kimi baxanların teatra münəsibətini kökündən dəyişdirən təkan nöqtəsi oldu. Aktyorun özünün yazdığı kimi "Vaxtı ilə onu barmaqla göstərən, ona təne ilə baxanlar indi onu Məcnun deyə çağıraraq alqışlayırdı, hörmətlə qarşılıyırırdılar".

Səhnədə yaşadığı 30 ildən artıq bir müdəddətə o, 400 dəfə bu rolin sehri yaşıdı, yaratdı. Azərbaycan səhnəsinin əfsanəvi, tekrarolunmaz Məcnunu kimi tanıdı.

Əziz Şərifin Sarabskinin Məcnunu haqqda yazdıqları bu gün bizlər üçün sənədlə yağız qədər qiymətli və canlıdır. "Sarabskinin oyunu misilsiz idi. Onun nəğmələri bulaq kimi axır... Ağlaya-ağlaya, inildəyə-inildəyə öz məhəbbətindən, öz Leylisindən Füzulinin qəzəlləri ilə ölməz muğam üstündə danışır, insan qəlbinin ən ince damarlarına iş-

ləyən musiqi mənə o qədər təsir edirdi ki, hönkürtümü çətin boğa bilirdim. Lakin göz yaşlarını durmadan axırdı.

Qəlbimi isə qəribə hissələr doldururdu. Zavallı, uğursuz, divanə Məcnun rolunu Sarabski böyük məharətlə oynadı. O, Məcnun surətini səhnədə tam mənəsi ilə canlandırdı".

Dünya opera sənətinin unikal bir səhifəsi olan Şərqi və Qərbi musiqi teatr ənənələrinin kesişdiyi müğam operasının tarixini Hüseynqulu Sarabksiz təsəvvür etmək mümkün deyil.

O, milli opera tarixinde Ü.Hacıbəyovun opera və operettalarında - Kərəm ("Əsl və Kərəm"), Şeyx Sənan ("Şeyx Sənan"), Şah Abbas ("Şah Abbas və Xurşidbanu"), Söhrab ("Rüstəm və Söhrab"), Sərvər ("O olmasın, bu olsun"), Mərcan bəy ("Ər və arvad"), Əsgər ("Arşın mal alan"), M.Maqomayevin "Şah İsmayıllı"nda Şah İsmayıllı, Z.Hacıbəyovun "Aşıq Qərib"ində Aşıq Qərib rollarının ilk ifaçısı kimi ad qoymuşdur.

Hər bir obraz üçün Hüseynqulu Sarabski tərəvətli, fərqli boyalar tapirdi. Məcnunu ifa edərkən tamaşaçılarını göz yaşlarına qərq edirdi. Şah İsmayıllı oynayanda məqrurluğu, əzəmeti ilə tamaşaçıları riqqətə getirirdi, Kərəm obrazını yaradanda yandırıb-yaxırdı... O, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Zülfüqar Hacıbəyovla birlikdə ciyin-ciyyinə yeni musiqi tarixinin qurucularından biri idi.

Bütün gücünü Azərbaycanda teatrin inkişafına həsr etmiş bu insanın həyat xatirələri "Köhne Bakı" kitabında çox gözəl şəkildə eks olunub. Kitabın 1982-ci ildə buraxılmış

nüsxəsində çox maraqlı faktlar var.

Yuxarıda qeyd etdiyimiz kimi Hüseynqulu Sarabski 1910-cu ildən həmçinin rejissor tək fəaliyyət göstərmiş, Ü.Hacıbəyovun «Rüstəm və Zöhrab» (1910), «Ər və arvad» (1910), «Arşın mal alan» (1913), C.Məmmədquluzadənin «Ölüler» (1916) əsərlərini tamaşaşa qoymuşdur.

İnqilabdan əvvəl Bakıdakı Mərkəzi fəhl klubunda dram dərnəyinə rəhbərlik etmişdir. Azərbaycanda sovet hakimiyəti qurulduğundan sonra professional və özfəaliyyət teatr kollektivlərinin yaradıcılıq işində fəallıq göstərmişdir.

O, Azərbaycan Opera Teatrının solisti, 1932-ci ildən ömrünün axırlarında eyni zamanda xalq yaradıcılığı evinin rəhbəri olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasında, A.Zeynalı adına Bakı Musiqi Məktəbində müğam sinfi üzrə dərs demişdir.

H.Sarabski bir sıra pyeslərə («Cəhalət», «Axtaran tapar», «Nə tökərsən aşına, o da çıxar qaşığına» və s.) mahnişalar yazılmışdır.

Qeyd etməliyik ki, Hüseynqulu Sarabskinin xatirələri, «Köhne Bakı» əsəri Azərbaycan teatr tarixinin öyrənilməsi, eləcə də tarixi-etnoqrafik material baxımından qiymətli məxəz kimi dəyərləndirilir...

• Vüsalə ƏSGƏROVA,
ADMİU-nun müəllimi

Ə də b i y y a t

1. Л. Карагичева. Азербайджанская музыка. Баку – 1961.
2. К. Касимова. Жизнь и творчество Г.К. Сарабского. Баку – 1980.
3. Sevda İsmayılli. İki Hüseyin www.azadlıq.org. 21 mart 2009-cu il. Bakı.
4. Nəzakət. Yaddaşlara bəxş olunan gözəllik. "Səs" qəzeti – 9 yanvar 2009-cu il.
5. F.Nəcəfov. Səhnəməzin Məcnunu: həm aktyor, həm xanənda, həm rejissor, həm dramaturq H.Sarabski. "Kaspı" qəzeti – 4 sentyabr 2008-ci il.
6. R.Məmmədova. Səhnəməzin əfsanəvi Məcnunu. "Mədəni-maarif işi" jurnalı - 2009, №3.
7. ASE. On cilddə. VIII c. Bakı – 1984.